


Cəlil Məmmədquluzadə: "Kainatı

tərənnüm etməyə qadir sözüm var"

"Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur", deyən görkəmli maarifçi, yazıçı, publisist Cəlil Məmmədquluzadə bu ölməzlər sırasına özünün də düşəcəyini güman ki, biliirdi. Yoxsa xalqına "Ey mənim yüz il sonra dünyada yaşayacaq milletim! Əgər bir gün hardansa "Molla Nəsrəddin" in saralmış və cirilmiş vərəqləri elinə keçsə, onda mənim milləti nahaqqdan tənqid etdiyi fikirləşmə", deməzdi. Dövrünün zülmətinə öz ziyanını tutan bu böyük ədib xalqı üçün yaratdığı milli sərvətin, üslubun, söz xəzinəsinin dəyərinin illər, əsrlər keçidkə artacağını öz uzaqqorənliyi ilə anlayırdı. Əlbəttə, Avropanın sel kimi qarışışlanmaz mədəniyyətinin, dəbinin, hətta ümumi cəhətlərinin bir gün onun da millətinin, "xoruz döyüsdürən müsəlman"ı cənginə alacağını da yaxşı biliirdi. Amma böyük mədəniyyət, əxlaqi çevriliş yolunda, selin cəngində bu xalqın daşlıqlara-qayalara çırplıcağını, azığın suların qoynunda əldən-dildən düşəcəyini da bilməmiş olmazdı. Təbii ki inqilab istər mədəni, istərsə də siyasi olsun bütün bir cəmiyyətin xeyrinə olanda, ziyanız da ötüşmür. Hər halda mədəni çevrilişin də müəyyən, ən əsası yad fəsadları da qaçılmaz olmalı idi. Yoxsa qadınların Avropaya integrasiyası yo-

lundan geyimindən tutmuş, davranışına, həyat tərzinə qədər dəyişməsinə ikiellü razı olan, hətta bunun üçün çabalarını sərf edən dahi maarifçimiz bu "döyüş"dən qolları sustalandı peşimancasına deməzdi: "Azərbaycan kişişi papağını göye atdı ki, qadını çadrasını tullayıb, amma təəssüf ki, o papaq geri qayitmadı" yaxud "Aya, vallah hərdən bu cahil kişiləri anlayıram. Çünki əyalim küçələrdən başı-qolu açıq keçərkən, mənim içim-içimi yeyir".

İstənilen halda bu mədəni inqilab qaçılmas id. Qeyd etdiyimiz kimi bu bir sel idi, ondan can qurtarmaq ise mümkün deyil, bacarsan da lile batmış yurdunu, mülkünü təmizləmək həle uzun illər aparacaq. Avropanın işığına ziyalandıq, gözümüz-könülməz açıldı, amma liliñ-palçıçığını da temizləməklə məşğuluq, həle ki çirkəbin ləkəsini yuya biləmirik. Cəlil Məmmədquluzadə və onun maarifçi qələməşaları üzümüzü mövhüməti qaralıqdan mədəni ziyaya çevirsələr də, qulağımız azandan, operaya kökləsələr də, müqəddəs xaçın keskin tiyeli olduğunu ehtimal etməmişdilər. Və ən əsası müəllimi tərefindən qulağı burulub, söylüb öyrədilən uşaqlar nə qədər yaxşı tələbə olsa da, elm və mədəniyyət onun üçün zəruretdən başqa bir şey ifadə edə bilməyəcək. İşiq vacibdir, amma



birbaşa göze tutulanda gözləre ziyan edər, sonra isə elmdən də vacib olan milli köklər, dini ehtiram və şərq əqləqini zəif gözlər görmezdən gələr. Bütün bunurlar yanaşı, Azərbaycan maarifçiliyinin əlamdarlarından, milli ədəbiyyatımızın novator qələm sahiblərindən olan Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün xidmətləri

danılmazdır. Təkcə "Molla Nəsrəddin"le o, xoruz döyüsdürən xalqını qələm döyüsdürməyə yönəldə bilib. Bunu sözü və qələminin gücü ilə edib. Özü də yaradıcılığına, əməyinə göz geddirənə fezrlə deyə bilib: "Məndən soruşsalar ki, dövlətdən, naz-nemətdən nəyim var, qürur hissi ilə deyərdim: bütün kainatı, yer üzünü təsvir və tərənnüm etməyə qadir sözüm və ana dilim var". Və 22 fevral bu görkəmli ədibin doğum günüdür. O, 1869-cu ilin bu gündündə Naxçıvanda doğulub. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik edib. (1887-1897). Kəndlərde müəllim işlədiyi illər ədibin gelecek yaradıcılığı üçün zəngin material verib.

1889-cu ildə yazdıığı "Çay dəstgahı" aliqorik menzum dramı onun ilk əsərlərindən dir. Bir sıra kiçik hekayələrini, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" povestini de bu dövrdə yazıb.

1903-cü ildən Tbilisidə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləyib. Məmmədquluzadənin yazıçı və jurnalist kimi formalaşmasında "Şərqi-Rus" qəzeti və onun

redaktoru Mehəmməd ağa Şahtaxtinskinin mühüm rolü olub. "Poçt qutusu" adlı ilk metbu əseri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxşoluq" həkayələri ilk dəfə bu qəzetdə dərc edilib.

İlk nömrəsi 1906-ci il aprelin 7-de (köhnə təqvimlə 20 aprel) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikianın əsasını qoyub. Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömer Faiq Nəmanzadə, Əli Nəzmi, Əliqulu Qəmkürəs kimi yazıçı və jurnalistlər məhkəm ideya-yaradıcılıq əlaqəsi yaradı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnalı ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə mesuliyyətine cəlb edir, "Qeyrət" mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin" in nəşrinə dayandırırdı.

C.Məmmədquluzadənin əsərləri bir sıra dillərə tərcümə edilib. Azərbaycan Respublikasında bir sıra küçə və mədəni-maarif müəssisəsinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtıla mülliəmlilik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb. Naxçıvanda və Cəlilabadda heykəli qoyulub. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatira muzeyləri açılmışdır. Anadan olmasının 100 və 125 illik yubileyləri geniş qeyd olunub.